

UOT 622.276.04; 622.279.04

## Neft-qaz məhsullarının çıxarılması, nəqlə hazırlanması prosesində hidratəmələgəlmə və korroziyaya qarşı texnoloji tərkibin işlənməsi

F.S. İsmayılov, t.e.d.,

A.Y. Comerdov, t.e.n.,

F.A. Əbdülhəsənov, t.ü.f.d.

"Neftqazelmitədqiqatlayıhə" İnstitutu

e-mail: anar.comerd@yahoo.com

**Разработка технологического состава для предотвращения гидратообразования и коррозии в процессе добычи и подготовки нефтегазовых продуктов**

Ф.С. Исаилов, д.т.н., А.Я. Джомардов, к.т.н.,  
Ф.А. Абдулхасанов, д.ф.н.  
НИПИнефтегаз

**Ключевые слова:** нефть, газ, скважина, ингибитор на основе каталина, изопропиловый спирт, сепаратор, гидрат, коррозия, реагент, технология.

Приведены результаты исследования технологического режима установки комплексной подготовки нефти и газа, а также другого промыслового оборудования, используемого в процессе подготовки и транспортировки добываемой продукции морских месторождений.

Для предотвращения гидратообразования и коррозии в системе добывчи и промысловой подготовки нефти и газа на морских месторождениях страны, необходима разработка и внедрение новых комплексных ингибиторов с целью повышения надежности технологического оборудования и качества подготовляемой в транспортную продукцию.

Разработан новый комплексный ингибитор на основе каталина и изопропилового спирта для предотвращения гидратообразования и коррозии в системе добывчи и промысловой подготовки продукции нефтегазовых месторождений.

На основании результатов проводимых исследований, выбраны оптимальные составы и технологические параметры комплексного ингибитора.

**Development of technological composition for prevention of hydrating and corrosion during extraction and preparation of oil-gas products**

F.S. Ismailov, Dr. in Tech.Sc., A.Y. Jomardov, Cand. in Tech.Sc.,  
F.A. Abdulhasanov, Ph.Dr. in Tech.Sc.  
"Oil-Gas Scientific Research Project" Institute

**Keywords:** oil, gas, well, catapine-based inhibitor, isopropyl alcohol, separator, hydrate, corrosion, reagent, technology.

The paper presents the results of investigation on technological regime of integrated oil-gas treatment unit's process conditions, as well as other field equipment used during preparation and transportation of extracted offshore fields' products.

Development and implementation of advanced complex inhibitors to improve the reliability of processing facilities and the quality of products prepared for transportation is required for prevention hydrates and corrosion in the production system and crude oil and gas treatment in the offshore fields of the Republic.

A new complex catapine- and isopropyl alcohol-based inhibitor has been developed for prevention the hydrates and corrosion in production and fields preparation system of oil and gas fields.

Optimal compositions and technological parameters for the complex inhibitor were selected based on the investigation results.

**Açar sözler:** neft, qaz, quyu, qurğu, katapin inhibitor, izopropil spirti, separator, hidrat, korroziya, reagent, texnologiya.

Coxillik təcrübələrin nəticələri göstərdi ki, neftqazixarma prosesində texnoloji sistemdə əmələ gələn hidrat və korroziyaya qarşı bütün mərhələlərdə inhibitorların istifadəsi ən səmərəlli üsullardan biridir.

Respublikamızın neft-qaz və qaz-kondensat yataqlarından çıxarılan məhsulların texnoloji qurğular və nəql sistemində əmələ gətirdiyi hidrat və korroziyaya qarşı müxtəlif strukturlu kimyəvi reagentlərdən ayrı-ayrılıqla istifadə olunur. Yəni hidratəmələgəlmə və korroziya prosesinə qarşı tətbiq edilən inhibitorlar konkret şəraitə uyğun olaraq seçilir. Bu da öz növbəsində inhibitorların istifadə texnologiyasını mürəkkəblişdirmək yanaşı prosesə sərf olunacaq xərcləri artırır [1-3].

Bunları nəzərə alaraq, yeni tərkibli kompleks inhibitorun işlənməsi təklif edilmişdir. Bu inhibitor keyfiyyət və kəmiyyət göstəricilərinə görə aşağıdakı tələblərə cavab verməlidir:

- hidratəmələgəlmə temperaturunu effektiv surətdə aşağı salmalı;
- korroziyanın qarşısını almalı;
- aşağı özlülüyü malik, istismar zamanı uzun müddət stabil və termiki parçalanmaya davamlı, ekoloji cəhətdən təmiz olmalıdır;
- istehsal bazası yerli məhsullar əsasında və geniş olmalıdır;
- su və neftdə həll olmalıdır;
- az vəsait sərf edilməli;
- bioloji parçalanmalıdır.

Qarşıya qoyulan məsələnin kompleks həll edilməsi məqsədilə müxtəlif tərkibli kimyəvi reagentlərin fiziki-kimyəvi və texnoloji göstəri-

Komponentlər	Sıxlıq, 20 °C-də, kg/m <sup>3</sup>	Kinematik əzilişlik, 20 °C-də, mm <sup>2</sup> /s	Donma temperaturu, °C
Kİ-I	997	78.75	-11
İS	819	2.7	-62
Kİ+IS	995	30.5	-65

ciləri tədqiq edilmişdir. Həmin kimyəvi reagentlər içərisində müsbət nəticələr göstərən katapin inhibitor (Kİ) və izopropil spirti (İS) olmuşdur.

Kİ kation aktiv xassəli, səthi aktiv maddədir və tərkibini katapin - 25, urotropin - 25, benzin spirti - 1.5, H<sub>2</sub>SO<sub>4</sub> - 23.4, piridin - 25, su - 0.1% kütlə təşkil edir.


Yeni texnoloji tərkibin işlənməsi məqsədilə yuxarıda göstərilən kimyəvi reagentlərin müxtəlif nisbətlərdə qarışıq tədqiq olunmuşdur. İlkin olaraq komponentlərin (Kİ 0.3-1.0, IS 75-80 % kütlə) qarışıqı ən yaxşı nəticələr göstərməklə yanaşı, kompozisiyanın sinergetik xüsusiyyətə malik olması da təyin edilmişdir.

Təklif olunmuş kompozisiya və onun tərkibindəki komponentlərin təyin edilmiş bəzi fiziki-kimyəvi göstəriciləri cədvəl 1-də verilmişdir.


Neft-qaz məhsullarının yiğim-nəql sisteminde əmələ gələn mürəkkəblişmələrin (hidrat, korroziya, parafin, duzçökmləri və s.) qarşısını almaq üçün istifadə olunan kimyəvi reagentlərin göstəricilərindən biri də onların donma temperaturudur. Təklif olunmuş yeni texnoloji tərkibi təşkil edən komponentlərin təmiz halda və onların qarışığının sulu məhlulunun donma temperaturu təyin edilmişdir. Bunlar nəzəri tədqiqat işlərinə (TOCT 20287-91) uyğun aparılmış və nəticələr şəkil 1-də verilmişdir. Şəkildən görünür ki, sulu məhlulda Kİ miqdarının azalması onun donma temperaturunu yüksəldir. Ona görə də mədən yiğim-nəql sisteminde aşağı temperaturda Kİ və onun sulu məhlulunun istifadəsi məqsədə uyğun hesab edilmir. Kİ-nin tərkibinə IS əlavə etdiğdə kompozisiyanın donma temperaturu mənfi 60-65 °C təşkil edir. Kompozisiyanın bu xüsusiyyəti imkan verir ki, neft-qaz məhsullarının aşağı temperaturda mədəndaxili qurğularda yığılması, hazırlanması və nəql borularına verilməsi texnologiyasında hidrat əmələgəlmə və digər mürəkkəblişmələrin qarışısının alınması üçün müvəffəqiyətlə tətbiq olunsun.

Coxillik təcrübələrin nəticələri göstərir ki, neft-qaz yataqlarından neftin çıxarılması və nəqlə hazırlanması dövründə texnoloji sistemin

müxtəlif yerlərində (qazın nəqlə hazırlanması qurğusu, magistral qaz kəmərləri, mədəndaxili



Şəkil 1. İnhibitorların sulu məhlulunun donma temperaturunun onların qatılığından asılılığı:  
1 – Kİ; 2 – IS; 3 – yeni tərkib; 4 – metanol



Şəkil 2. Qaz axınına vurulan inhibitorların hidratəmələgəlmə temperaturunun aşağı salınmasına təsiri:  
1 – monopropilenlikol; 2 – monoetenlikol

və magistral məhsuldar kəmərlər, qazpaylayıcı stansiyalar, şleyf və kollektorla) hidrat birləşmələri əmələ gəlir.

Qazların nəqlə hazırlanması texnologiyasında əmələ gələn hidratın qarşısını almaq məqsədilə yeni texnoloji tərkibin sulu məhlulundan hidrat reagenti kimi istifadə olunmasının mümkünüy tədqiq edilmişdir. Tədqiqat işlərinin nəticələri şəkil 2-də verilmişdir [4].


Şəkil 2-də göstərilən qrafik asılılıqdan istifadə edərək, qazların nəqlə hazırlanması prosesində hidrat əmələgəlmə temperaturunu azaltmaq məqsədilə texnologiyada istifadə olunacaq yeni tərkibin sulu məhlulunun qatılığını seçmək olar. Tədqiqatın nəticələri həmçinin göstərir ki, İS-in Kİ-nin tərkibinə əlavə edilməsi yeni texnoloji tərkibin sistemə verilməsini asanlaşdırır və nəsos-kompressor avadanlıqlarının stabil iş rejimi-ni təmin edir.

Yeni texnoloji tərkibin göstəricilərindən biri də onun mədən yığım-nəql sisteminde istifadəsi zamanı kompozisiyanın özlülüyünün dayışmasıdır. Təcrübə göstərir ki, texnoloji sisteminde istifadə edilən inhibitorların özlülüyü nə qədər as olarsa, əsasən mənfi temperaturda, əldə olunan nəticələr daha səmərəli alınar.

Bu səbəbdən yeni texnoloji tərkibin müxtəlif nisbətlərdə qarışığının özlülüyü təyin edilmişdir. Aparılan təcrübələrdən məlum olur ki, Kİ-nin tərkibinə müxtəlif nisbətlərdə İS-in əlavə edilməsi nəticəsində onun özlülüyü 6–7 dəfə azalır. Bu da mədənlərdə neft-qaz məhsullarının yığım-nəql sisteminde aşağı temperaturda yaranan biləcək mürəkkəbləşmələrin qarşısının alınması üçün yeni texnoloji tərkibin ən optimal nümunəsinin seçilməsini zəruri edir [5].

Yeni texnoloji tərkib olan “katapin inhibitor+izopropil spirti” qarışığını və onları təşkil edən komponentlərin ayrılıqda yuxarıda göstərilən mühitdə korroziyaya qarşı təsirini öyrənmək məqsədilə tədqiqat işləri aparılmışdır. Belə ki, 0.8 l həcmi olan xüsusi laboratoriya qabına sodium xlorid duzunun sulu məhlulu və  $\text{CO}_2$ ,  $\text{H}_2\text{S}$ ,  $\text{CH}_3\text{COOH}$  ilə doymuş ağ neft tökülür, intensiv olaraq qarışdırılır. Bu cür mühitdə metalın korroziyaya uğramasını təyin etmək məqsədilə  $40 \times 20 \times 20$  mm ölçüdə Cr-20 markalı poladdan hazırlanmış və nömrələnmiş nümunələr həmin zərərlə məhlula salınır. Nümunələrin korroziya uğraması qravimetrik metodla, yəni metalın çəkisinin itməsi ilə təyin edilir. Mədənlərdə

neft-qaz məhsullarının istehsal şəraitini nəzərə alaraq təcrübələr 20–40 °C temperaturda yeni texnoloji tərkibin müxtəlif qatılıqlarında aparılmış və nəticələr şəkil 3-də verilmişdir.



Şəkil 3. Yeni tərkib, Kİ və İS inhibitorlarının 20–40 °C-də korroziyadan mühafizə dərəcələrinin müqayisəsi:

1 – İS; 2 – Kİ; 3 – yeni tərkib

Qrafik asılılıqdan görünür ki, yuxarıda qeyd edilən zərərlə mühitdə İS və Kİ ayrılıqda metalin korroziyadan mühafizəsini uyğun olaraq 10–20; 85–87 % təmin edir. Lakin izopropil spirti+katapin inhibitor kompozisiyası həmin mühitdə metalin korroziyadan qorunma dərəcəsini 96–98 % təmin edir. Sonra sirkə turşusunun ( $\text{CH}_3\text{CHCOOH}$ ) müxtəlif qatılıqlarında polad nümunələrin korroziyaya uğramasına yeni texnoloji tərkibin təsiri tədqiq edilmişdir. Aparılan təcrübənin mühiti 1 %-li  $\text{NaCl}$  + aq neft (1:1 həcmi),  $\text{CO}_2 = 500 \text{ mg/l}$  və temperatur 20 °C olmuşdur [6]. Alınan nəticələr cədvəl 2-də verilmişdir. Cədvəldən görünür ki, mühitdə sirkə turşusunun miqdarının 100-dən 1000 ml-yə qədər artması korroziyanın sürətini 3.2-dən 4.5  $\text{q/m}^2\text{-saat}$  qədər artırır.

Tədqiqat işlərinin nəticələrinə əsasən, mühitdə sirkə turşusunun miqdarı və temperatur artıraq sistəmdə korroziyanın sürəti tez bir

Komponentdər	100 ml		500 ml		1000 ml	
	Korroziya sürəti, $\text{q/m}^2\text{-saat}$	Qorunma dərəcəsi, %	Korroziya sürəti, $\text{q/m}^2\text{-saat}$	Qorunma dərəcəsi, %	Korroziya sürəti, $\text{q/m}^2\text{-saat}$	Qorunma dərəcəsi, %
Inhibitoruz	3.2	-	4.0	-	4.5	-
Kİ	0.19	90	0.21	93.8	0.28	90.4
Kİ+İS (0.3–75 %)	0.17	91	0.18	94.5	0.26	93.5
Kİ+İS (0.5–77 %)	0.16	92	0.19	94.7	0.26	95.5
Kİ+İS (0.8–79 %)	0.13	95	0.17	95.7	0.20	96.5
Kİ+İS (1.0–80 %)	0.08	97	0.10	97.5	0.12	97.3

zamanda artır. Həmçinin müəyyən edilmişdir ki, sistemdə sirkə turşusunun miqdarının və temperaturun artması yeni texnoloji tərkib nümunələrin korroziyadan qorunma dərəcəsini aşağı salır. Tədqiqat işlərinin nəticələrində istifadə edərək, yataqlardan çıxarılan neft-qaz məhsullarının mədən yığım-nəql sisteminde istismar edilən boruları və texnoloji avadanlıqları  $\text{CH}_3\text{CHCOOH}$ ,  $\text{CO}_2$  və digər zərərlə komponenlər olan mühitdə korroziyadan qorunmaq üçün istifadə ediləcək yeni inhibitorun optimal texnoloji tərkibini müəyyənləşdirmək mümkündür. Tədqiqat işlərinin nəticələri imkan verir ki, neft-qaz məhsullarının yığım-nəql sistemine yeni texnoloji tərkibin istifadəsi zamanı bu faktorlar nəzərə alınır.

Qeyd etmək lazımdır ki, təklif olunmuş yeni inhibitor kompozisiyasının mədən şəraitində avadanlıqlarda əmələ gələn korroziyadan qorunma effekti polad nümunələrin çəkisinin itməsi və yaxud neft-qaz axını ilə gələn suda olan dəmir

ionlarının miqdarının dəyişməsi ilə təyin edilir.

#### Nəticə

1. Neft-qaz-mədən təcrübəsi və bibliografik məlumatların təhlilinə əsaslanaraq mədən avadanlıqları, texnoloji qurğularda hidratəmələgelmə və korroziya prosesinin əsas səbəbləri göstərilmişdir.

2. Tədqiqat işlərinin nəticələri göstərmüşdir ki, Kİ və İS əsasında işlənmiş yeni tərkib texnoloji qurğular, mədən avadanlıqları və kəmərlərdə hidratəmələgelmə və korroziya prosesinin qarşısını almaq üçün səmərəli, ekoloji təmiz və iqtisadi baxımdan sərfəlidir.

3. Həmçinin elmi-tədqiqat işlərinin nəticələrinə əsasən yeni inhibitor kompozisiyasının optimal texnoloji tərkibi seçilmiştir.

4. Mədəndaxili neft və qaz kəmərlərində korroziyanın azaldılması üçün texnoloji üslub işlənilmişdir.

1. Бүхгалтер Э.Б. Метанол и его использование в газовой промышленности. – М.: Недра, 1986, 238 с.
2. Абдулгасанов А.З., Абдулгасанов Ф.А. Исследование фазового состояния системы изопропиловый спирт-кondensat-пластовая вода при подготовке газа к транспорту // Азербайджанское нефтяное хозяйство, 2001, № 11, с. 61-64.
3. Гумбатов Г.Г., Абдулгасанов Ф.А. Результаты промышленного внедрения новых ингибиторов при подготовке газа на морских месторождениях ГНКАР // Азербайджанское нефтяное хозяйство, 2002, № 7, с. 21-24.
4. Əbdülhəsənov A.Z. Təbii qazların nəqlə hazırlanmasında izopropil spiritindən istifadə olunması təcrübəsindən // Azərbaycan neft təsərrüfatı, 1999, № 1, s. 48-52.
5. Сулейманов А.Б., Кулиев Р.П. и др. Эксплуатация морских нефтегазовых месторождений. – М.: Недра, 1986, 285 с.
6. Абдулгасанов Ф.А. Выбор нового состава ингибитора для подготовки газа к транспорту на последней стадии разработки месторождений // Азербайджанское нефтяное хозяйство, 2006, № 5, с. 50-54.

**References**

1. *Bukhgalter E.B. Metanol i yego ispol'zovanie v gazovoy promyshlennosti.* – M.: Nedra, 1986, 238 p.
2. *Abdulgasanov A.Z., Abdulgasanov F.A. Issledovanie fazovogo sostoyania sistemy izopropilovoy spirt-konden-sat-plastovaya voda pri podgotovke gaza k transportu // Azerbaidzhanskoe neftanoe khozaistvo, 2001, No.11, pp. 61-64.*
3. *Gumbatov G.G., Abdulgasanov F.A. Rezulataty promyshlennogo vnedrenia novykh ingibitorov pri podgotovke gaza na morskikh mestorozhdeniyakh GNKAR // Azerbaidzhanskoe neftanoe khozaistvo, 2002, No.7, pp. 21-24.*
4. *Abdulhasanov A.Z. Tebii gazzlary negle hazyrlanmasında izopropil spirinden istifade olunmasy tejrubesinden // Azerbaijan neft teserrufati, 1999, No.1, pp. 48-52.*
5. *Suleimanov A.B., Kuliiev R.P. et.al. Ekspluatatsiya morskikh neftegazovykh mestorozhdeniy.* – M.: 1986, 285 p.
6. *Abdulhasanov F.A. Vybor novogo sostava ingibitora dlya podgotovki gaza k transportu na posledney stadii razra-botki mestorozhdeniy // Azerbaidzhanskoe neftanoe khozaistvo, 2006, No.5, pp. 50-54.*